

Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli, 351 nömrəli
Sərəncamı ilə
TƏSDİQ EDİLMİŞDİR

Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında

ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Əsasnamə “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə “ 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublika-

sında mineral-xammal bazasının bərpasını maliyyələşdirmək məqsədi ilə yaradılan Dövlət Fondu (bundan sonra - Dövlət Fondu) vəsaitlərinin əmələ gəlməsi və istifadə qaydasını müəyyən edir.

1.2. Dövlət Fondunun yaradılmasının məqsədləri aşağıdakılardır:

müəyyən olunmuş qaydada istifadəyə verilən faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin ödənilməsi;

ölkənin mineral-xammal bazasının bərpası məqsədi ilə aparılacaq geoloji-kəşfiyyat işlərinin əlavə maliyyələşdirilməsinin təmin edilməsi.

II. DÖVLƏT FONDUNUN YARADILMASI VƏ VƏSAİTLƏRİNİN ƏMƏLƏ GƏLMƏ MƏNBƏLƏRİ

2.1. Dövlət Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına əmələ gəlir: mineral-xammal bazasının bərpasına yönəldilmiş ayrımlar; yerin təkinin istifadəyə verilməsinə dair müsabiqə və hərracların keçirilməsindən əldə edilən gəlirlər;

mineral-xammal bazasının bərpası və möhkəmləndirilməsinə dair geoloji-kəşfiyyat işlərinin aparılmasında vahid texniki siyasətin həyata keçirilməsi üçün yer təki istifadəçilərinin, müəssisələrin könüllü ödənişləri;

qanunvericiliyə zidd olmayan digər daxilolmalar.

2.2. Mineral-xammal bazasının bərpasına ayrımlar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərləndən alınır.

2.3. Ayrımların dərəcəsi eyni növ mineral-xammal hasil edən bütün yer təki istifadəçiləri üçün eynidir.

2.4. Mineral-xammal bazasının bərpasına ayrımların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir (mineral-xammal bazasının bərpasına ayrımların obyektləri və dərəcələri bu Əsasnaməyə əlavə olunur).

2.5. Dəyərindən ayrımlar tutulan məhsullara aşağıdakılar aiddir:

bilavasitə faydalı qazıntılar - yanar şistlər, filizlər, yeraltı sular (şirin, mineral, termal, yodlu-bromlu), inşaat materialları istehsalı üçün xammal, qeyri-filiz xammalı, pyezooptik xammal, qiymətli, yarımqiymətli və məmulat daşları;

qara, əlvan, nadir materialların, kimyəvi mineral-xammalın konsentratları, eləcə də nəcib metallar.

2.6. Yer in təki istifadəçiləri tərəfindən istismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin tamamilə ödənilməsi yataqlarda hasil edilmiş faydalı qazıntıların dəyərindən ayrımlar tutulmur.

2.7. Dövlət Fonduna yönəldilən vəsaitlər müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyi Baş Dövlət Xəzinədarlığının xüsusi hesabında cəmlənir və bu Fondan olan bütün maliyyələşmələr Dövlət Xəzinədarlığı vasitəsi ilə həyata keçirilir.

2.8. Ayrımların məbləği, eləcə də geoloji-kəşfiyyat işlərinin aparılması üçün yer təki istifadəçilərinin öz vəsaitləri hesabına faktiki çəkdiyi xərclərin məbləği məhsulun istehsalına dair məsrəflərə aid edilir.

III. DÖVLƏT FONDU VƏSAİTLƏRİNDƏN İSTİFADƏ

3.1. Dövlət Fondunun vəsaitləri mineral-xammal bazasının bərpası məqsədi ilə aparılan geoloji-kəşfiyyat işlərinin məqsədli maliyyələşdirilməsinə yönəldilir və mənfəət əldə etmək üçün istifadə oluna bilməz.

Vəsaitlərin 0,5 faizi sənaye əhəmiyyəti kəşb edən faydalı qazıntı yataqlarının ilkin açılmasının və kəşfiyyatının həvəsləndirilməsi üçün istifadə edilir.

3.2. Dövlət Fondunun vəsaitləri faydalı qazıntı yataqlarının axtarışına, aşkar olunmasına, qiymətləndirilməsinə və kəşfiyyatına, mineral-xammal bazasının formalaşması, bərpası və istifadəsi üzrə vahid texniki siyasətin aparılmasına xərclənir.

3.3. Dövlət Fondu vəsaitlərinin sərəncamçısı Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsidir.

Dövlət Fondu vəsaitlərinin sərəncamı üzərində nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

Mineral-xammal bazasının bərpasına dair geoloji-kəşfiyyat işlərinin istiqamət və həcmliəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır.

3.4. Dövlət Fondunun illik büdcəsində aşağıdakılar müəyyən edilir:

əsas mənbələr üzrə gözlənilən pul vəsaitlərinin daxil olması;

Dövlət Fondunun xərcləmə istiqamətləri üzrə vəsaitlərinin miqdarı.

3.5. Defisitliyi mümkün olmayan Dövlət Fondunun illik büdcəsinin layihəsi Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən hazırlanır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır.

Dövlət Fondunun illik büdcəsinin razılaşdırılmış layihəsi planlaşdırılan il üçün yer in təkinin geoloji cəhətdən öyrənilməsinə dair geoloji-kəşfiyyat işləri həcmliərinin ümumi proqnoz layihəsinə daxil edilir və dövlət büdcəsinin proqnoz layihəsinin formalaşma mərhələsində dövlət büdcəsinin tərkibinə salınmaq üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. Maliyyə Nazirliyi bu Fondun gəlir və xərclərini mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin tərkibinə daxil edir.

3.6. Dövlət Fondunun keçid qalığı geri alınmur və gələn il in gəlirlərinə əlavə edilir.

3.7. Ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi həyata keçirir.